

Gül ətirli biznes-gülçülüklük



Ən zövqlü, maraqlı bizneslərdən biri hesab edilir çiçəkçilik. Bu sektor bütün dünyada milyard dollarlıq sənaye hesab edilir. Çünkü gül-ciçək təlabatı heç vaxt bitməyən təlabatdır. İnsanlar müxtəlif məqsədlər və xüsusi günlər üçün bütün ömrü boyu çiçək alırlar. Bu iqtisadiyyat növü ən kiçik istehsalçıdan ən böyük ixracatçıya dək bir çox insanın öz gəlirini təmin etdiyi sahədir.

Dünyada çiçək biznesi 20-ci əsrin əvvəllərində daha çox yayılmağa başladı. ABŞ, Yaponiya, İtaliya və Hollandiya kimi ənənəvi çiçək istehsalçıları ilə yanaşı, Latin Amerikası və Afrikada gül istehsalı əhəmiyyətli dərəcədə artı. Kolumbiya, Ekvador və Keniya kimi ölkələr dönyanın ən böyük gül istehsalçısı və ixracatçı ölkələri sırasına qoşuldu. Ümumiyyətlə, dönyanın 50-dən çox ölkəsində gülçülüklə meşğul olunur, ümumi istehsal sahələri 600.000 hektardan çoxdur. Ən çox istehsal bölgəleri ərazisinin ölçüsünə görə Asiya, Avropa, Mərkəzi və Cənubi Amerika, Şimali Amerika, Afrika və Yaxın Şərqi dir.

Hindistan, Çin, Braziliya, Meksika, Yaponiya, ABŞ və Tayland kimi ölkələr gülçülüklük sektorunda böyük paya sahib istehsalçılar olsalar da, daha çox öz daxili bazarları üçün istehsal edirlər. Ekvador və Kolumbiya kimi istehsalçılar isə daha çox ixrac fokuslanıblar. Xüsusilə Afrikanın ekvator qurşağından yerləşən Keniya, Tanzaniya, Zimbabve, Uqanda, Zambiya və Efiopiya kimi ölkələr əlverişli iqlim şəraitinə görə əsas istehsalçılar hesab edilir. Bu ölkələrin gülçülüklük üçün əlverişli iqlim şəraitinin olması, əmək haqqının aşağı olması və xərici investorları cəlb etməsi, əməkçinin dövlət tərəfindən stimullaşdırıl-



ması onları bazarda söz sahibi edir. Kenyanın geniş ərazilərində açıq becərilme üsulu ilə gülçülüklük işləri aparılır. Afrikada istehsal edilən güllerin 90%-nin Avropada satıldığı təxmin edilir.

2022-ci ilin məlumatlarına görə, dünya üzrə gülçülüklük və dibçək bitkiləri istehsalı ümumilikdə 735,5 min hektar ərazidə həyata keçirilir. Dünyada dekorativ bitki istehsalı sahələrinin 77%-i (570.000 ha) Asiya-Sakit okean regionunda yerləşir. Bu regionda ən çox gül istehsal edən ölkələr Hindistan və Çinidir.

Azərbaycanda da gülçülüklük kənd təsərrüfatı iqtisadiyyatının aparıcı və gelirli sahələrindən biri olub. Sovet dövründə - XX əsrin 70-ci illərində Azərbaycanda böyük gülçülüklük təsərrüfatları olub. Həmin dövrde Bakı kəndlərindən Zabrat, Maştağa, Nardaran, Bilgəh, Mərdəkan və Şüvələnda gülçülüklük sovxozlari fealiyyət göstərib. Bu təsərrüfatlar həm Azərbaycanı, həm də SSRİ-ni gül ilə təmin edirdi. Şəki-Zaqatala bölgəsində isə respublikada ilk dəfə olaraq sənaye xarakterli gülçülüklük təsərrüfatı yaradılmışdı. Əməkçinin Şəmkir, Tovuz, Qazax rayonlarında

da istixanalarda gül təsərrüfatları salınmışdır.

Sovet İttifaqı dağılından sonra gülçülüklük təsərrüfatları da geriləməyə başladı. Hazırda Azərbaycanda bu sahə ilə məşğul olan təsərrüfatların sayı çox azdır. Daha çox Bakıtrafi kəndlərdə qalan bu kiçik təsərrüfatlarda zambaq, nərgizgül, qızılıgül, xrizantem, kala, qərəfil yetişdirilir. Bundan başqa Şəmkir rayonunda da hazırda ölkənin ən böyük gülçülüklük təsərrüfatı saxlanılır. "AzAgro" MMC Şəmkir rayonun Saritəpə kəndində Azərbaycanda kend təsərrüfatı sahəsində az müraciət edilən bu istehsal növü ilə məşğul olur.

Ümumiyyətlə, Azərbaycanda gülçülüyünün inkişafını ləngidən amillərin ən başlıcası maliyyə çatışmazlığıdır. Həmçinin bu gelirli iqtisadiyyat sahəsini bilən kadrların azlığı da bu sektorun inkişafına mane olur. Bundan əlavə, güllerle bağlı məlumatlılıq var, gelirliliyinin olması, ölkə üçün əhəmiyyətli biznes ola biləcəyi bəredə də az insan xəbərdardır. Lakin, hətta bu



problemlər həll edilsə belə SSRİ dövründə dünya bazarındaki yerimizi geri qazanmaq o qədər de asan olmaz.

Məlumat üçün qeyd edək ki, həzirdə əlkəmizdə yetişdirən güllerin toxumu Hollandiyadan təmin edilib. Ölkə bazarında satılan güllerin 60 faizi o toxumlardan alınan yerli istehsaldır, digər 40 faiz əlkəmizdə yetişməyen növlərdir ki, onlar da idxlə edilir.

Gülçülüklə bağlı bir məsələni de qeyd etmək yerinə düşərdi.



Azərbaycan Respublikasının Medianın inkişafı Agentliyi

Yazı Azərbaycan Respublikasının Medianın inkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" istiqaməti çərçivəsində hazırlanıb



Azərbaycanda sovet dövründə qərəfilin istehsalı geniş olub. Yaza əkilen, 5 aylıq inkişaf prosesi keçən bu gül üçün minimum 12-13 dərəcə temperatur şərtidir. Bu gül həm yerli bazarda, həm də ixracda yaxşı gelir mənbəyi olub. O dövrde insanlar bu gülən bütün mərasimlərdə kütləvi istifadə edirdi, gelinlərin toy günü əlinde qərəfildən bağlanmış dəstə olurdu, toy maşınları qərəfille bəzədilirdi, uşaqlar 1-ci sinfə gedəndə müəllimlərinə qərəfən dəstəsi aparırdı. 1990-ci il hadisələri zamanı şəhid məzarları-

na asan və elçatan gül olan qərəfil düzüldü, bundan sonra qərəfil yalnız matəm gülü kimi tanındı. İndi özəl günlərə, toy və ya ad günlerinə, təbricketmə mərasimlərinə sifariş edilən gül buketlərində qərəfil olmur. Əvvəl bütün SSRİ-ni təmin edən, bu yolla da ölkə iqtisadiyyatına xeyli gelir gətirən qərəfilin inkişafı matəmlərdə, yas mərasimlərində alınır. Bu da ölkəmizin iqlimi üçün yetişdirilməsi ən münasib gül növü olaraq xarakterizə edilən qərəfilin istehsalına maraqlı azaldır.

Yeli gül istehsalının qarşısını alan bir başqa faktor da bu güllerin GMO-su olan alternativlərinin ölkə bazarına ayaq aćmasıdır. GMO növlər döyümlü olur, solmır, əzilmir, ekzotik görüntüsü var. Yerli güllerin qoxusu onlarda olmasa da alıcısı çoxdur. GMO növlərdən fərqli olaraq yerli güllər etirli olur, lakin bu etir də onların bəxtini açır.

Ümumiyyətlə, gülçülüklük iqtisadi baxımdan çox rentabellidir, qısa müddətə bar verir, mayası böyük xərc tələb etmir. Bu sahənin Azərbaycanda yenidən dırçəldilməsi ölkə iqtisadiyyatı üçün faydalı olar.

Lale Mehrali

